



Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Tacikistan ictimai-siyasi sabitlik, dayanıqlı sosial-iqtisadi inkişaf yolu ilə irəliləyir. Ölkənin beynəlxalq nüfuzu, regional məsələlərdə rolu gündən-günə artır.

Azərbaycan-Tacikistan əlaqələri zəngin ənənələrə malikdir. Keçən ay Azərbaycana rəsmi səfəriniz bu ənənələrin aşkar təzahürüdür. İnandırım ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 sentyabr 2018-ci il.

Zərdab rayonunun Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 1,32 milyon (bir milyon üç yüz iyirmi min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 sentyabr 2018-ci il.

Prezident İlham ƏLİYEV:

Azərbaycan Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 68-ci kitabı çapdan çıxıb

Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub. Bizim coğrafi yerləşməmiş və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaradıb. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və layəqət şəraitində yaşayıblar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya multikulturalizm mərkəzlərindən birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenidən çapdan çıxmış 68-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2015-ci il aprelin 28-də III Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 68-ci kitabındakı materiallar 2015-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.

Nəşrə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərinə, Ər-Riyadda və Ciddə şəhərlərində keçirdiyi görüşlərə, Məkkədə ümrə ziyarətində olmasına və Mədinədə Peyğəmbər məscidini ziyarət etməsinə, Türkiyə Respublikasına və Rusiya Federasiyasına işğuzar səfərlərinə dair materiallar toplanıb. Həmçinin dövlətimizin başçısının Azərbaycana rəsmi səfərə gəlməsi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Vyetnam Sosialist Respublikasının Prezidenti ilə görüşləri, Azərbaycan-Vyetnam biznes-forumunda çıxışı, mətbuata bəyanatı, Fransa Prezidentinin ölkəmizə işğuzar səfəri zamanı apardığı danışıqlar barədə informasiyalar yer alıb.

Azərbaycan Prezidentinin Serbiya, Rusiya, İtaliya, Malta, Fransa, Latviya, Yaponiya, Türkiyə, Almaniya və digər dövlətlərin, Avropa İttifaqı, BMT, İslam Həmrəyliyi İdman Federasiyası, Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə səfər etmiş yüksək vəzifəli



şəxslərinin qəbul etməsini, Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşləri əks etdirən materiallarla bu kitabda tanış olmaq mümkündür.

Nəşrə dövlətimizin başçısının XVIII Avrasiya İqtisadi Zirvə toplantısının, “Azərbaycan və Şərqi Anadolunun

türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda II Beynəlxalq Elmi Konfransın, “İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq Konfransın, “Bakı ürk günləri” IV Beynəlxalq Konqresin iştirakçılarına məktublarının, Pasxa bayramı münasibətilə Azərbaycanın Pravoslav Xristian İcmasına təbrikinin, digər məktub və təbriklərinin mətnləri də daxil edilib.

Bu kitabda “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı dövlətimizin başçısının Avropa Oyunları parkının, Veloparkın, Bakı Su İdmanı Sarayının açılış mərasimlərində iştirakına, Bakı İdman Sarayında, Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığına dair informasiyalar, birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində çıxışı da əksini tapıb.

Çoxcildliyin 68-ci kitabına Prezident İlham Əliyevin Bakı “Ağ şəhər” bulvarında tikinti işlərinin gedışı ilə tanışlığına, “AİTF-2015” XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi, XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi və IX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanışlığına dair materiallar, III Qlobal Bakı Forumunun, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimlərində, Asiya İnkişaf Bankının Rəhbər Şurasının 48-ci illik toplantısının sessiyasında nitqləri daxil edilib. Həmçinin kitabda dövlətimizin başçısının Bakıda “Rossiya-24” telekanalına, Vyetnam İnformasiya Agentliyinə müsahibələrinin mətnləri yer alıb.

Nəşrə Prezident İlham Əliyevin Astara rayonuna, Lənkəran şəhərinə səfərlərinə, bölgələrdə infrastruktur obyektlərinin açılış mərasimində iştirakına, sənaye və mədəniyyət müəssisələrində yenidənqurma işləri ilə tanışlığına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqləri daxil edilib. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.

“Azərneşr” tərəfindən buraxılan 68-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 584; 2003, N 6, maddə 267; 2004, N 12, maddə 979; 2005, N 5, maddə 393, N 12, maddə 1083; 2006, N 2, maddə 67, N 3, maddə 225, N 12, maddə 1012; 2007, N 12, maddə 1202; 2008, N 12, maddə 1049; 2009, N 7, maddə 505; 2012, N 6, maddə 528; 2014, N 8, maddə 958; 2016, N 11, maddə 1777; 2017, N 1, maddələr 18, 32) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.24-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 1.1.25 - 1.1.37-ci maddələr əlavə edilsin:

“1.1.25. vahid xəzinə hesabı - dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemi;

1.1.26. vahid xəzinə hesabının qalığı - dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sisteminə vəsait qalığı;

1.1.27. vahid xəzinə hesabının sərbəst qalığı - dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sisteminə ötən illərin dövlət büdcələrinin icrası nəticəsində cari büdcə ilinin əvvəlinə qalan vəsaitin məbləği;

1.1.28. xalis maliyyə aktivləri - Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin qalığı, vahid xəzinə hesabının qalığı, vahid xəzinə hesabının idarəetməyə verilməsi vəsaitləri, Azərbaycan Respublikasının adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə xarici dövlətlər tərəfindən ödənilməli olan borc və dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında öhdəliklərinə xidmət üzrə cari ilə düşən məbləğin cəmi ilə daxili və xarici dövlət borcunun ümumi məbləğinin fərqi;

1.1.29. büdcə qaydası - orta və uzunmüddətli makroiqtisadi dayanıqlıq, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət cəmiyyət;

1.1.30. dövlət müəssisəsi - paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısi ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər

təşkilatı formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslər;

1.1.31. qeyri-neft ümumi daxili məhsul - ümumi daxili məhsulun məcmu dəyəri ilə neft-qaz sektorunda formalaşan ümumi daxili məhsulun məcmu dəyərinin fərqi;

1.1.32. neft gəlirləri - Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri və neft-qaz sahəsində fəaliyyətdən dövlət büdcəsinə daxil olan gəlirlərin (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) məcmusu;

1.1.33. xərcləmə bilən neft gəlirləri - proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30 faizi ilə neft gəlirləri arasında yaranan fərqin 20 faizinin həmin göstəricilərin kiçiyini üzünə gəlinməklə formalaşan məbləği;

1.1.34. icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi - büdcə ili üçün təsdiq olunan neft gəlirləri və Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin məcmusu ilə bu Qanunun 11-1.2.1 - 11-1.2.5-ci maddələrində qeyd olunan qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəmi;

1.1.35. icmal büdcənin baza xərcləri - dövlət borcu üzrə faiz ödənişləri istisna olmaqla, icmal büdcənin digər xərcləri;

1.1.36. icmal büdcənin qeyri-neft baza kəsiri - xərcləmə bilən neft gəlirləri istisna olmaqla, icmal büdcənin digər gəlirləri ilə baza xərclərinin fərqi;

1.1.37. ortamüddətli dövr - 5 illədən ibarət dövr.”.

1.2. 11.3-cü maddənin ikinci cümləsinə “dəqiqləşdirilir” sözdündən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir” sözləri əlavə edilsin.

1.3. Aşağıdakı məzmununda 11.3-1-ci maddə əlavə edilsin:

“11.3-1. Dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün bu Qanunun 11-1-ci maddəsinə əsasən tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edirlər.”.

1.4. 11.5-ci maddədə “büdcə proqnozu” sözlərindən sonra “(büdcə qaydasına uyğun hə-

sablanmış icmal büdcənin xərclərinin yuxarı həddi də daxil olmaqla)” sözləri əlavə edilsin.

1.5. 11.15-ci və 11.16-cı maddələrə “Növbəti büdcə ili üzrə” sözlərindən sonra “büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla,” sözləri və “sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” sözlərindən sonra “(büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

1.6. Aşağıdakı məzmununda 11-1-ci maddə əlavə edilsin:

“Maddə 11-1. Büdcə qaydası

11-1.1. Növbəti il və sonrakı üç il üçün icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi bu maddəyə uyğun olaraq hesablanan icmal büdcə xərclərinin yuxarı həddindən artıq ola bilməz.

11-1.2. İcmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərcləmə bilən neft gəlirləri ilə aşağıdakı qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilir:

11-1.2.1. dövlət büdcəsinə neft-qaz sahəsi istisna olmaqla, digər sahələrdən ödənilən dövlət vergiləri və rüsumları, habelə bu Qanunla müəyyən edilən büdcə gəlirlərinin təsnifatına uyğun digər daxilolmalar;

11-1.2.2. dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri;

11-1.2.3. sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığortaya haqları üzrə ayrılmaları istisna olmaqla, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə məcburi dövlət sosial sığortaya haqlarından və digər mənbələrdən daxilolmalar;

11-1.2.4. dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığortaya üzrə ödədikləri sığortaya haqları istisna olmaqla, işsizlikdən sığortaya fonduna işsizlikdən sığortaya üzrə sığortaya haqlarından və digər mənbələrdən daxilolmalar;

11-1.2.5. xarici kreditlər üzrə daxilolmaların istifadə olunan hissəsi də daxil olmaqla, dövlət

və icmal büdcələrin kəsirlərinin qanunla müəyyən edilmiş maliyyələşdirmə mənbələri hesabına daxilolmaları.

11-1.3. Növbəti büdcə ili üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin cari ilin müvafiq göstəricisindən az olması hədəflənir. Həmin nisbət göstəricisi cari ilin müvafiq göstəricisindən az olmadıqda, icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi növbəti il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin hədəf göstəricisinə uyğun azaldılır.

11-1.4. İcmal büdcəsinin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr üzrə hədəfləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

11-1.5. Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddi hesablanarkən dövlət borcu, dövlət müəssisələrinin borcları (dövlət zəmanəti ilə və belə zəmanət olmadan alınan borclar da daxil olmaqla) nəzərə alınır və onun əsasında dövlətin və dövlət müəssisələrinin ortamüddətli dövrdə borcalma üzrə artım və məhdudlaşdırma hədəfləri müəyyən edilir.

11-1.6. Bu Qanunun 23.4-cü maddəsinə əsasən büdcə qaydasının tətbiqinin dayandırılması halında icmal büdcənin xərcləri icmal büdcə xərclərinin yuxarı həddindən artıq olarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcə xərclərinin ortamüddətli dövrdə büdcə qaydası üzrə hesablanmış yuxarı həddə çatdırılması üzrə təkliflərini bu Qanunun 11.16-cı maddəsinə müəyyən olunmuş qaydada növbəti ilin büdcə zərfi daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

11-1.7. Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

1.7. 19.2-ci maddənin ikinci abzasının birinci cümləsində “vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalığı)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə, ikinci cümləsində isə “Sərbəst qalığın” sözləri “Vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin.

1.8. 19.2-ci maddənin beşinci abzasından

(ikinci halda) və 19.5-ci maddənin birinci cümləsindən “dövlət büdcəsinin” sözləri çıxarılısın.

1.9. 20.2-1-ci maddəyə “hesabat” sözdündən sonra “, büdcə qaydasına uyğun hazırlanmış icmal büdcənin xərclərinə dair proqnoz və kassa icrasının göstəriciləri” sözləri əlavə edilsin.

1.10. 20.6.6-cı maddədə “dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə əvəz edilsin.

1.11. 23.3-cü maddədə “kənarlaşdıqda” sözü “az olduqda” sözləri ilə əvəz edilsin.

1.12. 23.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“23.4. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş göstəricilərdən 10 faiz və ya bu daxilolmalar Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulmuş transfer istisna olmaqla, müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz az olduqda, dövlət büdcəsinin icrasında əhəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yaranıqda və həmin halların bu Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunan xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ qaldırılır.”.

Maddə 2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsi 2019-cu ilin dövlət büdcəsi layihəsinin tərtibi prosesindən etibarən tətbiq olunur.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 iyun 2018-ci il.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 - Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 3. mərkəzi icra hakimiyyəti orqanlarının norma-

tiv hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. 2019-cu ilin icmal büdcəsinin və dövlət büdcəsinin layihələri hazırlanarkən büdcə qaydasından istifadəni təmin etsin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

2.1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.4-cü maddəsinə uyğun olaraq, icmal büdcənin qeyri-neft baza kəsinirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr (2019-cu il və sonrakı üç il) üçün hədəfləri barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.7-ci maddəsinə əsasən, büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası-

nın Prezidentinə təqdim etsin.

3. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 605; 2004, N 12, maddə 1014; 2009, N 7, maddə 527; 2010, N 2, maddə 77; 2014, N 5, maddə 477, N 10, maddə 1187; 2016, N 8, maddə 1384; 2017, N 1, maddə 36, N 11, maddə 2025, N 12 (I kitab), maddə 2327) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasda “6.4-cü” sözlərindən sonra “, 11.3-cü (üçüncü halda), 11.3-1-ci (hər üç halda)” sözləri, “11.16-cı” sözlərindən sonra “, 11.1.2.3-cü (hər iki halda), 11.1.4-cü, 11.1.6-cı (hər iki halda), 11.1.7-ci” sözləri, “20.4-2-ci” sözlərindən sonra “, 23.4-cü (hər iki halda)” sözləri əlavə edilsin;

3.2. on ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda on üçüncü - on səkkizinci abzaslar əlavə edilsin:

“həmin Qanunun 11-1.4-cü, 11-1.7-ci və 23.4-cü

(ikinci halda) maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; həmin Qanunun 11-1.6-cı (ikinci halda) və 23.4-cü (birinci halda) maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

həmin Qanunun 11.3-cü, 11.3-1-ci (ikinci və üçüncü hallarda), 11-1.6-cı (birinci halda) maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

həmin Qanunun 11.3-1-ci (birinci halda) maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;

həmin Qanunun 11-1.2.3-cü (hər iki halda) maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

həmin Qanunun 23.4-cü maddəsində nəzərdə tu-

tulmuş cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qarşısında məsələ qaldırır.”.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti.

Bakı şəhəri, 24 avqust 2018-ci il.

Şahin Mustafayev:

ABŞ Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya yatırır

İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfitterslə keçirdiyi görüşdə deyib.

Görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən Birləşmiş Ştatlarla kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və sair sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün lazımı hüquqi baza mövcuddur: “Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və sair sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındanıdır. Bu ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib”.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin siyasi-iqtisadi əhəmiyyətini bir daha vurğulayan iqtisadiyyat naziri hazırda Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi” layihələrinin qlobal enerji təhlükəsizliyində önəmli diqqətə çatdırıb, ölkəmizin geniş tranzit imkanları barədə məlumat verib. Bildirib ki, ABŞ-in Beynəlxalq İnki-



şaf Agentliyi (USAID) ölkəmizdə bir sıra layihələrin icrasına 350 milyon dollar vəsait ayırıb. Amerika Ticarət Palatası ilə uğurlu əməkdaşlıq çərçivəsində iki ölkənin iş adamları arasında keçirilən görüşlər iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verir.

Qeyd edilib ki, Azərbaycan hökuməti və ABŞ-in USAID təşkilatı tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Şahin Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, sənaye, əczaçılıq, kənd təsərrüfatı, ticarət, nəqliyyat və sair sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

Görüşdə Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradıldığı vurğulanıb və ABŞ şirkətlərinin bu imkanlardan istifadə etməklə sənaye zonalarına investisiya yatırması imkanları diqqətə çatdırılıb.

ABŞ-in kiçik və orta sahibkarlıq sahəsində böyük təcrübəsinin olduğunu qeyd edən iqtisadiyyat naziri ölkəmizdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ya-

radıldığını diqqətə çatdıraraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, ticarət əlaqələrinin genişləndirilməsi üçün işgüzar dairələrin iştirakı ilə biznes forumları, ixrac missiyalarının təşkilinin önəmini qeyd edib.

ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfitters “Azərbaycan Rəqabətçilik Forumu 2018”də iştirak etmək üçün ölkəmizə səfər etdiyini qeyd edərək, forumun yüksək səviyyədə təşkilindən, ABŞ şirkətlərinin forumda iştirakından məmnunluğunu ifadə edib.

O bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, sahibkarlığın inkişafı sahəsində görülmə işlər ABŞ-da da müsbət qarşılanır.

Bir sıra ABŞ şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini qeyd edən B.Makfitters vurğulayıb ki, Azərbaycanın regionda enerji sahəsində güclü mövqeyə malik olması, sabitliyini qoruyub saxlaması ABŞ iş adamlarının, eləcə də USAID-in və SEDDA layihəsinin Azərbaycana marağını daha da artırır. ABŞ şirkətləri Azərbaycanda digər sahələrdə yanaşı, turizm, kənd təsərrüfatı, alternativ enerji və sair sahələrdə də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

AZƏRTAC

Çinin Şencen şəhərində Azərbaycanın investisiya imkanlarına dair təqdimat olub

Çinin iqtisadi cəhətdən ən inkişaf etmiş şəhərlərindən olan və ölkənin texnologiya mərkəzi hesab edilən Şencendə Azərbaycanın investisiya imkanlarına dair təqdimat olub.

AZƏRTAC xəbər verir ki, Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının binasında təşkil olunan təqdimatda Şencen şəhəri və ümumilikdə Quandun vilayətinin, habelə Honqkonq Xüsusi İnzibati Rayonunun tanınmış şirkətlərinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Çen Ciyun son illər Azərbaycanın sürətli iqtisadi inkişafı ilə xarici investorların, nüfuzlu şirkətlərin, o cümlədən Çin sərmayəçilərinin diqqətini cəlb etdiyini bildirib.

Çen Ciyun öz ətrafında 100-dən çox şirkəti birləşdirən Assosiasiyanın Çin investorlarının Azərbaycanı artan marağını nəzərə alaraq, xüsusi təqdimat keçirməyi qərara aldığını bildirib, rəhbərlik etdiyi təşkilatın Azərbaycanla olan əlaqələrindən bəhs edib. Qeyd olunub ki, Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası Bakının Qaradağ rayonunda “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaratmaqla bağlı planları var. Bu istiq-



mətdə artıq Assosiasiya ilə Qaradağ Rayon İcra Hakimiyyəti arasında şəhərciyin yaradılması sahəsində əməkdaşlıq haqqında sənəd də imzalanıb.

Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlərin tarixindən və hazırkı vəziyyətdən danışan ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, tarixi İpək Yolu vasitəsilə əsası qoyulan əlaqələrimiz müasir dövrdə daha da möhkəmlənib. Dövlət başçıları İlham Əliyevin və Si Cinqinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq hər iki ölkənin müvafiq qurumları səmərəli fəaliyyət göstərir.

Səfir Ə.Zeynallı ölkəmizin iqtisadi inkişafından söz açaraq, regionun lider dövləti olan Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərdən, uğurlu neft strategiyası və həyata keçirilən islahatlar nəticəsində ölkə-

nin hərtərəfli tərəqqisindən, Azərbaycanın liderliyi ilə icra olunan irimiqyaslı enerji və nəqliyyat layihələrindən, səmərəli biznes və sərmayə mühitindən, respublikanın əlverişli coğrafi-iqtisadi mövqeyindən, ölkəmizdən keçən Şərqi Qərbi, Cənub-Şimal nəqliyyat dəhlizlərindən, o cümlədən Avropa ilə Asiya arasında ən qısa demir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xəttindən danışib.

Bildirib ki, Azərbaycan dövləti ölkədə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə böyük əhəmiyyət verir, xarici şirkətlərin fəaliyyəti üçün hər cür şərait yaradıb.

Səfir Əkrəm Zeynallı Azərbaycanın Çin şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini qeyd edərək, daha çox çinli investorun ölkəmizə sərmayə yatırmasının, yeni müəssisələr yaradaraq, istehsal olunan

məhsulların daxili bazar ilə yanaşı, qonşu ölkələrə ixracının səmərəli olacağını qeyd edib.

Təqdimat mərasimində Azərbaycanın müasir inkişafına, iqtisadi potensialına dair videoqarxılar nümayiş olunub. Sonra Bakının Qaradağ rayonunda inşa nəzərdə tutulan “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin tikintisinə dair Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası ilə Çin Demir Yolunun XIX Bürosu, habelə şəhərcikdə istehsal müəssisələri yaratmaq istəyən şirkətlər arasında niyyət protokolları imzalanıb.

Qeyd edək ki, Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının binasında ölkəmizə Çin sərmayəçilərinin cəlb olunması üçün xüsusi Azərbaycan investisiya mərkəzi yaradılıb.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı assosiasiyanın prezidenti Çen Ciyun, Çin Demir Yolunun XIX Bürosunun icraçı direktoru Cao Quocü, müxtəlif şirkətlərin rəhbərləri ilə görüşlərində Azərbaycan ilə Çin arasında iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, çinli sahibkarların iki ölkənin iqtisadi əməkdaşlığında daha fəal rol oynamasının əhəmiyyəti vurğulanıb.

AZƏRTAC

Dövlət sərhədindən buraxılış prosedurlarının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir

2018-ci il sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin reisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıqları icra vəziyyəti və bu istiqamətdə gö-



rülmüş tədbirlərin effektivliyinin dəyərləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliyyətində nəzərə çarpan yeniliklərin səmərəliliyi barədə vətəndaşların fikirləri öyrənilmiş, təklif və müraciətləri dinlənilmişdir.

Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyev rəhbərliyi ilə xidməti müşavirə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən

keçən şəxslərin hüquqlarının maksimal qorunması ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən sərhəd və gömrük təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edilməsinin üsulu və metodları haqqında geniş fikir mübadiləsi aparılmışdır.

“Samur” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məru-

zələri dinlənilmişdir.

Son zamanlar səmərəli və yüksək şüurlu hecmnin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər müzakirə olunmuşdur.

Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib, cari ilin noyabr ayının sonundakı yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infrastrukturun yaxşılaşdırılması məqsədilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısındakı ərazinin abadlaşdırılması və səliqəyə salınması məsələləri Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov ilə müzakirə olunmuş və qısa müddət ərzində həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.

GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTİ DAŞKƏSƏNDƏ

KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi Almaniyə Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi, Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsini Gəncə-Qazax regionunda həyata keçirməkdədir. Eyni zamanda Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl rayonlarında və Gəncə şəhərində “Fəaliyyət Planı”na əsasən ölkələr arasında mübadilə proqramı da həyata keçirilir.

Bu günlərdə Azərbaycan nümayəndə heyəti Gürcüstanın Kvemo-Kartli bölgəsində regionun turizm potensialı ilə tanış olub. Növbəti mübadilə proqramı isə Gürcüstan nümayəndə heyətinin iştirakı ilə Gəncə-Qazax regionunda olmuşdur. Keçirilən səfərin beşinci gününün proqramına əsasən Gürcüstan nümayəndə heyəti Daşkəsən rayonunda olmuşdur. Qonaqlar əvvəlcə Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib, çox məmnun qalıblar.

Nümayəndə heyətini Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əliyev böyük qonaqpərvərliyi ilə qəbul edib, Daşkəsən rayonu haqqında ətraflı məlumat verərək diqqətə çatdırıb ki, vaxtilə Daşkəsəndən çıxarılan filiz konsentrasi Gürcüstanın Rustavi şəhərində metallurgiya zavoduna xammal kimi göndərilirdi. Odur ki, Rustavi şəhəri ilə Daşkəsən rayonu arasında indi də sıx qarşılıqlı münasibətləri mövcuddur. Əhəd Əliyev çıxışında, həmçinin



Daşkəsən rayonunun böyük turizm potensialına malik olduğunu və bu istiqamətdə işlərin “Yeni Daşkəsən” layihəsinə uyğun şəkildə yüksək səviyyədə aparıldığını bildirib. KODA İcma Təhsil Mərkəzinin direktoru, layihə rəhbəri Madona Oqropidze səmimi şəkildə, yüksək qonaqpərvərliklə qəbul edildiklərinə və verilən dəstəyə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əliyevə təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. O qeyd edib ki, layihənin icrası hər iki ölkənin həmsərhəd iqtisadi rayonlarının turizminə böyük töhfə olmaqla yanaşı, qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynayacaqdır.

Rəsmi hissədən sonra gürcü qonaqlar Daşkəsənin ecəzkar təbiəti, o cümlədən filiz və mərmər mədənləri ilə tanış olub, haqqında eşitdikləri füsunkar gözəlliyə malik Xoşbulaq kəndinə yollanıblar.

Zabit XƏLİLOV, “Respublika”.

